



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi

## MİRVARİD DİLBAZÌ



DANIŞILMAMIŞ  
NAĞILLAR



MİRVARİD  
DİLBAZİ

# DANIŞILMAMIŞ NAĞILLAR

---

Azərbaycan Dövlət  
Nəşriyyatı  
Bakı - 1966






## Danışılmamış nağıllar

Leyli atası ilə bütün günü bağda qaldı. Ata işlədi, qız isə maraqlı bir nağıla qulaq asdı.

Günəş doğmuş, torpaq isinir, ot cürcərir, təbiət bəzənirdi.

Birdən narın yağış yağmağa başladı. Balaca arxlardan axan suyun şırıltısı eşidildi:

—Sərinəm, təzəyəm,  
Torpağa bəzəyəm!



Üstünə yağış damlaları tökülmüş qönçələri  
oxşaya-oxşaya yaz yeli oxuyurdu:

—Mən bahap yeliyəm!  
Şıltağam, dəliyəm!  
Açılın qönçələr,  
Gülləri incələr!

Sonra o, nazik söyüd budaqlarını yellədə-  
yellədə yenə səsləndi:


—Yellən, söyüdüm, yellən!  
Tellən, söyüdüm, tellən!

Ərik, alça, zoğal ağacları çıçəkləndi. Şabalıd  
ağacının düymələri də piçildəşdi:

—İsti nəfəsli külək,  
Ay gözəl səsli külək,  
Düymələrimiz şışib,  
Çiçək açırıq, çıçək!

Quş balaları başlarını yuvalarından çıxarıb  
küləyi səslədilər:

—Yazın təzə nəsimi,  
Əs, eşidək səsini,  
Taxılları ləpələ,  
Yuvamıza gül, yarpaq,  
Çiçək tozu səpələ!



Qarışqa yuvasını yolun ortasında qurdu,  
maybögəyi qəhvəyi qanadlarını açıb ağacların  
arasında uça-uça oxudu:

Maybögəyi, bax, mənəm,  
İlk baharı sevənəm.

Leyli bilmirdi kimə baxsın, kimin nəğməsinə  
qulaq assın, kimin nağılıni dinləsin.

Axşam düşmüştü. Qızılgüllərin və yasəmən  
ağaclarının nağılı təzə başlanmışdı. Hələ otların,  
çiçəklərin, yarpaqların, günəşin, suyun, torpağın o  
qədər danışılmamış nağılıvardı ki...

Bitməmiş bu nağılları balaca Leyli böyüyəndə  
dinləyəcəkdi.



## Y a z

Balaca Leyli bağda oturub quşlara tamaşa edirdi. Quşlar qanadları ilə bir-birini sığallayıır, dimdikləşir, nəğmə oxuyurdular:

Yaz gəlmışdır, yazzz... yazzz!  
Soyuğu azzz!.. azzz!  
Gecələri bəyaz!.. bəyazzz!

Quşlar oxuduqca elə bil kamanın nazik teli səslənirdi:

—Mən yuva qurmaq istəyirəm, qur...maq, bala uçurmaq!..

Sonra elə bil dəfin qumrovları cingildədi:  
—Bizzz... də... Bizzz də! Uçççmaq istəyirik.



Birdən sanki kiminsə dişləri bir-birinə dəydi.  
Şaqqıltı səsi bağı büründü:

— Yoxxx! Yoxxx. Tələsməyin, məni də  
gözləyin, məni də!..

Bu, dolaşa idi.

Birdən budaqlardan sanki incə bir qəhqəhə  
ucaldı.

Bu, bildirçin idi.

Hop-hop da özünü saxlaya bilmədi:

— Hop-hop-hop — edə-edə, otların arası ilə  
atila-atila gəzişdi. Elə bu vaxt novruzgülü qarın  
altıdan başını qaldırıb dedi:

— Yerin üstü nə işıqlıdır! Mən üzümüşəm.  
Canıma günəşin istisi dolsun. Nəfəsimdə ətir olsun!  
Mən yaz çiçəyi yəm, yazın nağılını danışıram.

Quşlar susdular, bağa sükut çökdü. Onlar  
novruzgülüyə qulaq asırdılar.





## Birəbitdən quşu

Balaca bir quş nazik budağın lap ucunda  
özünə yuva qururdu.

Göyərçin bütün günü ona dedi:

— Yuvanı orda qurrrma! Qurrrma!

Bildirçin sözə qarışdı:

— Bu budaq yuva saxlamazzz! Saxlamazzz!

İynə kimi nazik birəbitdən quşu onlara belə  
cavab verdi:

— Mən yuvamı burada quracağam,  
balalarımı da buradan uçmağı öyrədəcəyəm. Mən  
yellənməyi çox sevirəm, çox-çox.



## Çiçək ətri

Bahar gəlmışdı.

Balaca Leyli bütün günü çəməndən evə qayıt-maq istəmirdi.

Bağlar çəmənlərdən də gözəl idi. Yaz yeli əs-dikcə, güllərin açılmamış düymələri açılırdı. Ağac-lar tərpəndikcə, ağ çiçək ləçəkləri yerə töküldü.



Yerə sanki əlvan xalı salınmışdı. Leyli bu əlvan çiçək ləçəklərin, üstə oturmağı çox xoşlayırdı. Bal arıları tüklü ayaqlarını çiçək tozlarına bulayıb uçur, uçur, elə hey vızıldışındılar. Quşlar cəh-cəh vurub səhər günəşini salamlayırdılar. Kəpənəklər güldəngülə qonurdular. Bahar gəldiyi üçün şadlıq edirdilər. Bağarası kiçik arxlardır şırhaşır axırdı. Leylinin anası ağacların dibini boşaldıb onlara su verirdi.

Ana axşama qədər bağda işlədi. Ağaclar axşama kimi Leylinin başına çiçək tökdü. Quşlar ona gözəl nəgmələr oxudular. Kəpənəklər lap onun yanından uçdular. Leyli özü də kəpənəklər kimi gülərin arasında qaçıdı. Quşlar kimi nəgmə oxudu. Ağ üzünü, qara saçlarını, yumru burnunu, arılar kimi, zoğal çiçəklərinin sarı tozuna buladı. Axşama yaxın get-gedə bağın işığı azaldı, quşların nəgmələri susdu. Kəpənəklər çiçəklərin arasında gözdən itdilər.

Leyli anası ilə evə qayıtdı. Nənəsi onu qarşılıdı. Qollarını açdı. Leyli nənəsinin qucağına atıldı. Nənə onu öpüb qoxuladı, birdən:

—Bəh-bəh, sən lap çiçək ətrisən ki,— dedi.

Bundan sonra Leylini evdə, „Çiçək ətri“ çağırıldılar.



## Dolaşalar

Leyli bir gün yenə  
də ərik ağacının altında  
oturmuşdu. Başının üs-  
tündən dimdiyində xır-  
daca çöp tutmuş tükləri  
qara rəngli bir quş uçdu.


Bu, dolaşa idi. O, karşısındaki evin divarına qondu. Özünə yuva qurmağa başladı. Leyli gözlerini quşdan ayırmadı. Quş geri qayıtdı. Leylidən bir az aralı bir ağaca qondu. Dimdiyi ilə təzə açılmış yarpaqları yoxladı. Heç birisini qırı bilmədi. Qanadlarını açdı, ayaqlarını budağa möhkəm dayayıb, bir neçə dəfə dartındı. Axırda yarpağı qırdı. Ancaq nə qədər çalışdısa uça bilmədi. Görünür, şaxəli yarpağa onun gücü çatmadı. Dolaşa bir az dincəldi, sonra bütün gücünü topladı, nəhayət, uçdu. Yarpağı yuvaya apardı. Yuvanın üstündə oturmuş o biri quş geri döndü. O da həmin budağın üstünə qondu.

İki quş bütün günü yuvalarını qurmaq üçün beləcə işlədilər.

Axşam ağır işdən yorulmuş quşlar yuvalarının üstə qondular. Şirin-şirin cikkildəşdilər:

—Balalarımızın gözü günəşi görsün! Qanadları güclü, nəgmələri şən olsun!

Şən! Şən! Şən!



## Analar və balalar

Eyvandakı sərçə yuvasından üç ətcə balanın başı görünürdü. Ana ala-qaranlıqdan yem dalınca uçub çəmənə getmişdi.

Bədənlərinə hələ tük gəlməmiş balalar səhərin soyuğundan üzüyür, anaları üçün bərk darıxırıldılar.

Hamidan çox üzüyən bala, yuvadaki yumşaq otların arasından cikkildəyirdi:

— Dünyada ən isti yer anamızın bizim üçün qurduğu yuvalıdır.

Soyuqdan tir-tir əsən o biri bala, üşümüş bacısının yanına soxulmaq istədi. Bu zaman bir saman çöpü onun qanadının altına batdı və bərk incitdi. Sərçə balası yekə başını ətcə boynu üzərində yırğalaya-yırğalaya ufuldadı:

— Eh... dünyada ən isti, ən yumşaq yer anamızın qanadlarının altıdır.

Üçüncü bala həm üşüyürdü, həm də yamanca acmışdı. O, həsrətlə anasının yolunu gözləyirdi. Birdən elə bil anasının cikkiltisini eşitdi:

—Dünyada ən gözəl nəğmə anamızın cik-ciki-dir. Ən dadlı yemək onun bizim üçün gətirdiyi qurdlar, cücülərdir.

Bu zaman körpə Zeynəb də anasının qucağında süd əmirdi. Süd onun çox xoşuna gəlirdi. Körpə ağızını marçıldada-marçıldada öz-özünə „qa...qu“ edirdi. Balaca əllərini, çılpaq ayaqlarını havada oynadır və elə bil o da deyirdi:

—Dünyada ən şirin şey ana südü, ən isti yer ana qucağı, ən gözəl nəğmə ana laylasıdır.

Bir az sonra ana sərçə dimdiyində yem yuvasına qondu. Yorğunluqdan onun tükləri pırpızlaşmışdı. Nigarəncılıqdan ürəyi tir-tir əsirdi. O, balalarını görçək yorğunluğunu da, nigarəncılığını da unutdu. Fərəhlə ucadan cikkildədi.






## Rəssam Günəş


Payızda tarlanı şumladılar. Toxum səpdilər. Qış gəldi. Qar yağdı. Tarla bütün qışı qarın altında yatdı. Yazda qar əridi. Tarla qapqara göründü. Elə ki, toxumlar cürcərdi, tarla yamyasıl oldu.

Bir gün Leyli anası ilə tarlaya gəldi. O, torpağı bəzəkli görcək çox sevindi. Buraya günəş işıq, buludlar kölgə salırdı. Elə bil kim isə tarlanı sarı, sürməyi, yaşıl, mavi boyalarla rəngləyir və yenidən silirdi.

Leyli tarlaya baxa-baxa düşünürdü: „Görəsən naxışları tarlaya kim vurur? Bu şəkilləri kim çəkir?“

Bol işıqlı Günəş — rəssam Günəş isə buludların arasından parıldayıır, Leyliyə baxıb gülümsəyirdi.





MƏKTƏB YAŞI ÇATMAMIS  
UŞAQLAR ÜÇÜN

Redaktoru: R. Hacıyev  
Bədii redaktoru: Y. Ağayev  
Texniki redaktoru: B.Qurbanova  
Korrektoru: M. Təvəkkülova

Yığılmağa verilmiş 15 XII-1965-ci il. Çapa  
imzalanmış 17/1-1966-cı il. Kağız formatı 70x92  
1/8. Fiziki çap vərəqi. 1,25. Şərti ç. v. 1,46. Uçot  
nəşr. vərəqi 1,5. Sifariş № 987. Tirajı 15000.  
Qiyməti 11 qəp.

Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, Hüüsü  
Hacıyev küçəsi, 4.

Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuat  
Komitəsinin 26 komissar adına mətbəəsi,  
Bakı, Əli Bayramov küçəsi, 3.

*Дильбази Мирварид Паши кызы*

НЕРАССКАЗАННЫЕ СКАЗКИ

(на азербайджанском языке)

Азербайджанское Государственное

Издательство

Баку-1966





Çapa imzalanmıştır: 16.05.2016.

Formatı: 60x84 1/8.

Həcmi: 1.25 ç.v.

Sifariş 8.

Tiraj: 500.

Kitab “Nağıl Evi-N” mətbəəsində  
offset üsulu ilə çap olunmuşdur.

*Təkrar çap zamanı ilk nəşrin  
kitab göstəriciləri olduğu kimi saxlanılmışdır*



**Bakı-2016**